

**Pul vəsaitlərinin hərəkəti haqqında hesabat**

min manatla

	Pul vəsaitləri maddələri	31.12.2021	31.12.2020
<b>1</b>	<b>Əməliyyat fəaliyyəti ilə əlaqədar pul vəsaitlərinin hərəkəti</b>		
1.1	Alınmış faizlər	47 932.63	37 444.54
1.2	Ödənilmiş faizlər	(17 570.92)	(19 481.48)
1.3	Alınmış haqq və kommissiyalar	6 389.49	3 095.90
1.4	Ödənilmiş haqq və kommissiyalar	(4 506.97)	(3 381.58)
1.5	Xarici valyuta əməliyyatlarından xalis gəlir	(837.34)	48.71
1.6	Xarici valyutada törəmə maliyyə alətlərindən realizasiya olunmuş xalis gəlir	-	-
1.7	Ödənilmiş əmək haqqı və digər kompensasiyalar	-	-
1.8	Ödənilmiş ümumi və inzibati xərclər	(40 621.43)	(33 985.99)
1.9	Ümidsiz borclardan daxilolmalar	-	-
1.1	Alınmış digər əməliyyat gəlirləri	407.26	118.40
1.11	Ödənilmiş digər əməliyyat xərcləri	-	-
<b>2</b>	<b>Əməliyyat aktivlərində və öhdəliklərində dəyişikliklərdən əvvəl bank fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti</b>		
2.1	Əməliyyat aktivlərindən xalis artım/azalma	<b>(114 512.13)</b>	<b>(6 862.38)</b>
2.1.1	Banklara verilmiş kreditlərdə və depozitlərdə xalis artım (azalma)	<b>(1 809.83)</b>	<b>(1 809.83)</b>
2.1.2	Müştərilərə verilmiş kreditlərdə xalis artım (azalma)	(125 907.71)	(1 590.70)
2.1.3	Digər aktivlərdə xalis artım (azalma)	13 205.41	(16 820.14)
2.2	Əməliyyat öhdəliklərindən xalis artım/azalma	<b>121 926.89</b>	<b>(72 860.69)</b>
2.2.1	Banklardan və digər maliyyə təşkilatlarından cəlb olunan depozitlər üzrə xalis artım (azalma)	1 700.13	4 126.46
2.2.2	Mərkəzi Bank üzrə öhdəliklərdə xalis artım (azalma)	-	-
2.2.3	Müştərilərin depozitləri və cari hesablarında xalis artım (azalma)	120 206.68	(82 811.23)
2.2.4	Digər öhdəliklərdə xalis artım (azalma)	20.08	5 824.08
<b>3</b>	<b>Mənfəət vergisindən əvvəl bank fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti</b>	(1 392.53)	(95 864.58)
3.1	Ödənilmiş mənfəət vergisi	-	-
<b>4</b>	<b>Əməliyyat fəaliyyəti ilə əlaqədar generasiya/istifadə edilən xalis pul vəsaitləri</b>	(1 392.53)	(95 864.58)
<b>5</b>	<b>İnvestisiya fəaliyyəti ilə əlaqədar pul vəsaitlərinin hərəkəti</b>		
5.1	Əmlak və avadanlıqların alınması və avans ödənişləri	(18 117.95)	(6 310.63)
5.2	Əmlak və avadanlıqların satılmasından daxilolmalar	-	-
5.3	Qeyri-maddi aktivlərin alınması	-	-
5.4	Qeyri-maddi aktivlərin satılmasından daxilolmalar	-	-
5.5	Alınmış dividendlər	-	-
5.6	Satış üçün nəzərdə tutulan investisiya qiymətli kağızlarının satılması və geri alınması	935.00	(340.68)
5.7	Digər	-	-
<b>6</b>	<b>İnvestisiya fəaliyyəti ilə əlaqədar generasiya/istifadə olunan pul vəsaitlərinin hərəkəti</b>	(17 182.95)	(6 651.31)
<b>7</b>	<b>Maliyyələşdirmə fəaliyyəti ilə əlaqədar pul vəsaitlərinin hərəkəti</b>		
7.1	Digər borc öhdəliklərinin əldə olunması	-	-
7.2	Digər borc öhdəliklərinin ödənilməsi	-	-
7.3	Subordinasiya borclarının əldə olunması	-	-
7.4	Subordinasiya borclarının ödənilməsi	-	-
7.5	Səhmdar kapitalının buraxılmasından daxilolmalar	-	30 000.00
7.6	Digər maliyyə öhdəliklərinin cəlb edilməsi (ödənilməsi)	-	-
<b>8</b>	<b>Maliyyələşdirmə fəaliyyəti ilə əlaqədar yaradılan/istifadə olunan pul vəsaitləri</b>	-	30 000.00
<b>9</b>	<b>Dövrün əvvəlinə pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri</b>	78 332.84	150 829.58
<b>10</b>	<b>Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentlərində xalis artım/(azalma)</b>	(18 575.47)	(72 515.89)
<b>11</b>	<b>Məzənnə dəyişikliyinə pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentlərinə təsiri</b>	(201.12)	19.15
<b>12</b>	<b>Dövrün sonuna pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri</b>	59 556.24	78 332.84